

Orta məktəbdə oxuduğum illərdə kəndimizə başqa yerdən gələn müəllimlərim məndən familiyamın Albalıyev olmasına görə albalının hansı meyvə olduğunu soruştılar. Mən də cavab verməkdə çətinlik çəkərdim. Özlüyümdə isə albuxarı adlı gavalıya oxşar bir meyvəni albalı ilə eyniləşdirirdim. Yuxarı sinişlərdə rus dili kitabındaki lüğətdə albalı meyvəsinin rusca vişnya olduğunu öyrəndim. Amma yenə də albalının hansı meyvə olduğunu bilmədim, çünki meyvənin adını rusca bilmək hələ hansı meyvənin albalı olduğunu bilmək deyildi. Nəhayət, dialektoloji lüğətdə albalının müxtəlif dialektlərdə ayrı-ayrı adlarının olduğunu öyrəndim. Turş gilas, acı gilas, turş bəhli, acı bəhli, al bəhli, qırmızı bəhli, gilənar. Hətta Qazax tərəflərdə albalıya "dəli gilas" da deyirlər. Eyni zamanda gilas meyvəsinin də dialektlərdə bəhli kimi də tanındığını öyrəndim. Bir sözlə, albalı ağacının bizim dialektlərdə gilənar olduğunu tam yəqinləşdirdim. Qeyd edim ki, Təbriz bazarında da gilənar meyvəsinin üstündə fars hərfləri ilə albalı yazıldığını da gördüm. Özlüyümdə gilas və gilənar ağacı (meyvələri) arasında dil faktları (dialektlər) ilə bağlı xeyli müqavimət var.

"al" sözünün polismantik funksiyası aydın görünür). Gilas isə "balı" adına müvafiq olaraq bal kimi şirinlik tamının daşıyıcısı olduğundan, dialektlərdə balı (bəhli) adlanıb. Burdan digər bir məna da ortaya çıxır ki, albali həm fiziki görünüşlə, həm də dad baxımından "yalançı gilas"dır – al gilasdır. Əlbəttə, onun "yalançı" epiteti şərti olaraq işlənən ifadədir. Necə ki, dolma yeməyini ətsiz bişirəndə ona el arasında "yalançı dolma" deyirlər, eləcə də gilənar da gilas kimi şirin olmadığından, turş olduğundan al balı (al bəhli) – yəni qırmızı (metaforik olaraq isə "yalançı") bəhli (gilas) kimi adlandırılmışdır. Mən albalı ağacının (meyvəsinin) həqiqətən də gilənar olması ilə bağlı bu qədər geniş təhlili ona görə apardım ki, hələ də bir çox yerlərdə və eləcə də bizim Cəbrayııl rayonu camaati arasında albalının hansı ağac (meyvə) olması ilə bağlı qarışq fikirlərə rast gəlinir. Gilənar sözünün özü də gilə və nar ifadələrindən ibarət olub, yəqin narin qırmızı giləsinə bənzədilməsindən belə adlanmışdır. Çünkü gilənar meyvəsi gilasdan ölçüsü ilə müqayisədə nar dənəsi sağa kiçikdir.

Yekunda sözümüzün əvvəlində toxunduğum məsələyə qayıtmaq istə-

# **"ALBALI" SÖZÜ**

## **(ÜMUMİ İSİM KİMİ MSSNASI)**

yisələr, təhlillər də düşünüb apardim. Dialektlərimizdə gilasa bəhli (balı) deyilir. Gilənara isə turş bəhli, acı bəhli, qırmızı bəhli ilə yanaşı al bəhli də deyilir. Deməli, quruluş baxımından gilas və gilənar bir-birlərinə oxşadıqları üçün adları da bir-birlərinə uyğunlaşdırılıb. Bəhli (balı) – gilas; al bəhli (albalı) – gilənar. İndi bunlar arasındaki fonetik oxşarlıqları və məna fərqlərini araşdırıram. Bəhli sözündəki ortadakı səssiz "h" samiti səsdüşümü - eleziya hadisəsinə məruz qalıb, nəticədə bəhli sözü "bəli" (balı) şəklini alıb. İncə saitlər burada tələffüz zamanı "al" sözündəki qalın "a" saitinin təsiri ilə qalınlaşdırıb: bəhli – bəli – balı (al bəhli-albəli-albalı). Gilasdan rəng baxımından qırmızı (al) rəngi ilə fərqlənən gilənar isə müvafiq olaraq al bəhli (albalı) adı ilə adlanıb. Bundan başqa, gilənar dad baxımından da gilasdan turşaçalan olması ilə seçilir. Deməli, onda albalı sözünü tərkib hissələrinə ayırdıqda, burada ilk olaraq "al"- qırmızı, balı – gilas demək olduğu üzə çıxır. Lakin bu, dediyim kimi, onlar arasındaki zahiri əlaməti işarələyir. Daxili əlamətinə görə dad baxımından da gilənar (albalı) gilasdan (balıdan) fərqlənir. Belə olduqda "al" sözünün digər mənaları da üzə çıxır. "Al" qədim türk dilində "hiylə" deməkdir. "Al" – həm də aldatmaq feilinin köküdür, aldatmaq özü də elə hiylə işlətməklə eyni mənanı ifadə edir. Burdan o məntiq özünü göstərir ki, quruluş baxımından gilasa oxşayan gilənar dad baxımından da ilk görünüşdə adamı "aldadır", gilasa oxşadığından şirin olduğunu zənn edirkən, dadına baxanda aldandığını, turşməzə tamı verdiyiğini görürsən. Deməli, albalı leksik tərkibinə görə al-qırmızı, həm də al(dadan), yalançı balı (gilas)dır. ("Al ilə ala gözlərin aldadı, aldı könülümü" (İ.Nəsimi) misrasında

yirəm. Alça, alma, gilas, püstə, badam və başqa meyvələr (və ya ağac adları, çünki meyvəni ağac yetirir) şəxs adları kimi qızlara verilir. Bu baxımdan həyat ağacı ifadəsi (mifi) də vardır və ağacın (ağacın yetirdiyi meyvənin) adının şəxs adı kimi insana verilməsi təbiidir.

Albalı ağacının (meyvəsinin) də adının insana verilməsi bu cəhətdən mümkün haldır. Bədii ədəbiyyatda da insanla ağacın, meyvənin müqayisəsinə dair kifayət qədər nümunələr vardır. Buna görə də mənim ulu babamın və bir də ulu babamın babasının (yəni 7-ci, 8-ci arxa-dönənimin) adının Albalı olmasında və onun albalı adlı ağac-la (meyvə ilə) eyniyyət təşkil etməsində təəccübülu heç nə yoxdur. Hətta ruslarda da buna müvafiq Vişnevski soyadı vardır. Vişnevski maz yəqin ki, həkimin soyadıdır. Bir də dekabrist üşyanının iştirakçılarından biri, həmçinin Vişnevski soyadlı bir rus şairi də olub. Ancaq bütün bunlarla yanaşı mənim daşıdığım Albalı(yev) soyadının ümumi isim olan albalı ağacı (və meyvəsi) ilə heç bir əlaqəsi yoxdur. Ona görə ki, ən elementar bir cavab budur ki, bizim babamızın adı əgər ağac (meyvə) adı ilə bağlı ol-sayıdı, onda albalı sözünün dialektilərdə işlənən gilənar adı ilə tanınardı. Daha hansı ağacın (meyvənin) adını daşıdığını bilmədiyimiz albalı adı ilə yox. Cox da ki, gilənar sözü dialekt söz kimi qaranlıqda qalıb, albalı sözü isə ədəbi dil hadisəsi kimi dilçilikdə qəbul olunub və populyarlıq qazanıb. Fərqi yoxdur, insanlar tanımadığı ağacın (meyvənin) adını şəxs adı kimi götürüb işlətməzdı...

Növbəti yazımızda şəxs adı kimi Albalı sözünün izahını verəcəyəm.

*Sakir ALBALIYEV,*

*filologiya üzrə fəlsəfə doktoru*